

# KİNOLARIMIZDAN FOLKLORUMUZA BAXIŞ



Tarixçi alim Maarif Xalıqovun bizim Cəbrayılm Soltanh kəndindən olan tədqiqatçı-publisist Çapar Kazimovun vasitəciliyi ilə görüb tanımışam. Yazı-pozuya qarşı çox həssas və ciddi yanaşan Maarif müəllim həm də istiqanlı, səmimi bir insandır. Milli-mənəvi dəyərlərimizə də həddən çox aşınadır. Onun Bazz qalasına soyahəti işığında qələmə aldığı kitabında da biz tariximizə sevgi işığında döyünen qəlbinin çırpıntılarını açıq-aşkar eşidirdik. Xalqa, millətə sevginin kökləri qədim tariximizə, etnoqrafiyamıza, folklorumuza bağlananda daha güclü, dərin olur. Bax Maarif Xalıqovun xalq, vətən sevgisinin kökü bu cür dərinliklərdən süzülüb gəldiyinə görə daha səmimidir, daha istiqanhdır.

Maarif müəlliminin kino sənətimizin işığında yazdığı bu kitabında da biz onun vətən, xalq sevgisinin bu cür dərin rişələrdən qaynaqlandığını görürük. Onun belə bir kitabı yazmasında bir sıra obyektiv və subyektiv amillər var. Milli kinomuzda folklor element-lərini izleyib qələmə alan alımla söhbət zamanı dedi ki, mənim Folklor İstututunun baş direktoru akademik Muxtar İmanova şoxsi dəstləq münasibətim var. Sizin İstututun çap etdirdiyi kitabları o mənə göndərir. Oxuduqca folklorə olan məhəbbətim daha güclənir. Bu kimi səbəblər mənim milli kinomuzda rast gəldiyimiz folklor motivləri ilə bağlı müşahidələrimi yazmağa bir stimul oldu. Əlbəttə, bu cavabın obyektivliyi öz qüvvəsində qalır. Ancaq mən belə gəlir ki, bu kitabın yazılımasının psixoloji əsasında daxili-subyektiv amillər də durur. Çünkü bu subyektiv düşüncə işığından qidalanır kitabın araya-orsəyə gələmisi. Ulu Öndərin bir kolamını xatırlayıram bu məqamda: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qurur mənbəyi-dir". Bu nöqtəy-nəzərdən baxıqdə Maarif Xalıqov da təbiətən

milli mənsubiyyəti, doğma xalqı ilə, böyük Azərbaycanımızla daxilon qürur hissi keçirən əsl vətəndaşdır. Yuxarıda onun "Bozz qalası" əsərini təsadüfi xatırlatmadım. Həmin əsərindən də biz müəllifin milli kimliyi ilə duyduğu iftخار hissini tariximizə baxışının fonunda aydın görürük. Yəni bu fikirləri sözümo qüvvət kimi söyləməkdo möqsədim var. Maarif müəllim milliyyəti ilə fux edən insan olduğundan, ümumbaşarı mahiyyət daşıyan kinolarımızda da milli kimliyimizin kinolarımıza güc verən enerji qaynağı olan folklor elementlərini tədqiqat müstəvisinə çəkmüşdür. Bax bu kitabı yazılmasındaki daxili-psixoloji, yəni subyektiv amillərin biri budur. Digər subyektiv amil isə bu əlamətə əsaslanmaqla birbaşa müəllifin özünün fordi xarakterindən doğur. Nədir bu subyektiv psixoloji keyfiyyət?! Yazımın başlangıcında da qeyd etdiyim kimi, Maarif müəllim təbiətən çox istiqanlı, mehriban insandır. Ünsiyyətdə oldu-ğu insanlarla hədsiz səmimi olduğu kimi, o, tamaşa etdiyi səhnələrə, baxdığı filmlərə də o dərəcədə aludə olur ki, elə bilir ki, rol oynayan aktyorlar da sanki cansız ekrandan canlı olaraq onu duyur, görürler. Bax beləcə, baxdığı filmlərlə özünün canlı psixoloji təməsini - ünsiyyətini qura bilən müəllif həmin filmlərə canlı bir orqanizm, gerçəklilik kimi yanaşmışdır.

Nəticədə folklorumuzdan ığlən elementlərin aktyor ifasındaki canlı təcəssümünü o, bir həyat reallığı olaraq psixoloji ovqat kimi yaşamağı bacarmışdır. Bax bu psixoloji yaşa-min inikəti kimi belə bir kitabı yazmağa özündə həvəs yaratmış və bu istəyi potensial güc olaraq kitab şəklində ortaya qoya bilməşdir.

Başqa sözlə, milli kinomuzda təcəssüm olunan folklor motivləri milli kimliyimizin ifadəçisi olaraq Maarif Xalıqova belə bir yaradıcı enerji bəxş etmişdir. O, kinoda yaşadıqlarını, yəni kinolara baxarkən aldığı mənəvi-psixoloji hərəkəti yazdı, təqdim etdiyi bu kitabı vasitəsilə kağız üzərində də qoruyub saxlamışdır. Belə ki, bəhs açıldığı kinolarda onu tosirləndirən ayrı-ayrı səhnələrin fotosunu kitabın sohifələrində yerləşdirmək bununla sanki kinonun, kinodakı epizodun canını oxucuya təbiiliklə təqdim etmək istəmişdir. Bu, əslində müəllifin kinolara baxarkən yaşamış olduğu lirik-psixoloji ovqatın dələyi ilə kitaba-kağız üzərinə köçürülbən oxucuya çatdırılması naminə edilən adəbi manevridir.

# KİNOLARIMIZDAN FOLKLORUMUZA BAKİŞ

Bax bu cür obyektiv və subyektiv daxili-psixoloji amillərin bir araya gəlməsi, qovuşması belə bir kitabın yazılmasına zəmin yaradıb.

Maarif Xalıqovun bu kitabını başqa bir formada da müqayisə yolu ilə səciyyələndirmək olar: İnsan və onun güzgündəki əksi! Bir var canlı şəkildə insanın özü ilə müşahib olasan, bu, adı haldır. Bir də var ki, güzgündə əksini gördükümüz şəkil - insanla təmasda olmadığı bacaranan. Bax bu qeyri-adilikdir.

Maarif müəllimin getdiyi yol buna bənzəyir. İnsanın silueti ilə tə-mas qurmaq nə dərəcədə çətindirsə, kinolardakı folklor motivlərini də müşahidə eləyib sistemləşdirə bilmək bir o qədər məntiqilikdən uzaq görünür. Deyin ki, niyə?

Kino, film - ümumiyyətlə, hər hansı bir ekran əsəri məlumdur ki, yazıçıların, şairlərin əsərləri əsasında səhnələşdirilib ekranda, efirdə canlandırılır, səsləndirilir. Başqa sözlə, ssenari olaraq yazılılan - cansız nitqdə, yəni kağızda, kitabda, əsərdə mövcud olanlar tamaşalar, filmlər, kinolar şəklində səhnələşdirilib canlı nitq halında aktyorların, artistlərin ifaları vasitəsilə canlandırılır, yəni cansız nitqdən canlı nitqə gətirilir.

Bu prinsipdən götürdükdə, ədəbiyyatşunaslıqda, eləcə də folklorşunaslıqda hər hansı bir yazıçı, ya şairin əsərlərində folklorizmlər - folklor dan istifadə ilə bağlı sənətkarlıq məsələləri ənənəvi olaraq tədqiqat mövzusu kimi çox işlənilib. Bu, təbiidir. Hər hansı əsərin aktual mövzu olaraq səhnəyə çıxıb aktuallaşması məlumdur ki, yazılın ssenari əsasında reallaşır. Bu mənada əsərin ekrandakı təcəssümü insanın güzgülənməsi - güzgündə əksinin görünməsi kimidir. Don Kixot xəyalındaki canlandırdığı qüvvələrlə vuruşduğu kimi - yəni xəyalı uydurmaları ilə mübarizə apardığı kimi, Maarif Xalıqov da insanın özü ilə yox, onun xəyalı siması kimi güzgündəki proyeksiyası ilə ünsiyyətdə olmayı bacarmış, yəni ənənəvi olmayan bir yolla getmişdir. Bir sözlə, insanların özü ilə yox, maketi ilə - canlandırılmış maketi ilə həsbi-hal etməyə də bənzətmək olar bunu. Əlbəttə, bu, qeyri-adi təsir bağışlayır və Maarif müəllim ilk təcrübə olaraq bu üsulla gedib, A nöqtəsindən B nöqtəsinə gedilən yola B nöqtəsindən A nöqtəsinə gedilən (daha doğrusu, qayıdlan) yol kimi nəzər salmışdır. Yəni folklorumuzun kinolardakı təcəssümünün kinoları-mızda verdiyi effektə nəzər salmışdır. Fizikadakı kimi, tərsinə proyeksiya müstəvisində kinoları-mızdan folklorumuza baxmışdır. Eşqin tərsi, avandı olmaz. Bu da bir sevgidir. Bu da bir yoldur, yolun mübarək olsun, Maarif müəllim!

**ŞAKİR ALBALIYEV**

**AMEA-nın aparıcı elmi işçisi**